

Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə ağac (kol) təminatına dair aqrar sığorta məhsulunun şərtləri

1. Ümumi müddəalar

1.1. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə ağac (kol) təminatına dair aqrar sığorta məhsulunun şərtləri (bundan sonra – Şərtlər) “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydalarına” (bundan sonra – Qaydalar) əsasən hazırlanmışdır.

2. Qısaltmalar

“EKTİS” - Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi;
“ASİS” - Aqrar Sığorta İnformasiya Sistemi.

3. Anlayışlar

müstəqil ekspert – sığorta risklərini və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran fiziki şəxs;

aqrar sığortalı (bundan sonra – sığortalı) – Qaydalara uyğun olaraq əmlak mənafevləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxs;

faydalanan şəxs – aqrar sığorta müqaviləsinə (bundan sonra – sığorta müqaviləsi) uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs;

riskin qiymətləndirilməsi – Qaydalarda və Şərtlərdə nəzərdə tutulan hallarda, sığorta müqaviləsi bağlanmamışdan əvvəl müstəqil ekspert tərəfindən sığorta predmetinə baxış keçirilərək məruz qala biləcəyi risklərin müəyyənləşdirilməsi;

zərərin qiymətləndirilməsi – sığorta müqaviləsinə əsasən sığorta hadisəsinin baş verməsi nəticəsində yaranan zərərlərin müstəqil ekspertlər tərəfindən müəyyənləşdirilməsi;

şertsiz azadolma məbləği – sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və hər bir halda sığortalının üzərində qalan hissəsi;

şertsiz gözləmə müddəti – sığorta tələbi və ya sığorta ödənişinin sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmədiyi müddət.

4. Sığorta predmeti

4.1. Aşağıda qeyd olunan kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının ağac (kol) hissələri hazırki şərtlər üzrə sığorta predmeti hesab olunur.

- 4.1.1. Portağal;
- 4.1.2. Limon;
- 4.1.3. Naringi;
- 4.1.4. Fındıq;
- 4.1.5. Çay;
- 4.1.6. Üzüm;
- 4.1.7. Alça;
- 4.1.8. Albalı;
- 4.1.9. Alma;
- 4.1.10. Armud;
- 4.1.11. Ərik;
- 4.1.12. Gavalı;
- 4.1.13. Gilas;
- 4.1.14. Heyva;
- 4.1.15. Xurma;
- 4.1.16. Nar;
- 4.1.17. Şaftalı;

- 4.1.18. Zeytun;
- 4.1.19. Badam;
- 4.1.20. Qoz;
- 4.1.21. Çiyələk.

5. Sığorta riskləri

5.1. Aşağıda qeyd olunan bir və ya bir neçə risklər nəticəsində bu Şərtlərin 4.1-ci bəndində qeyd olunan kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının ağac (kol) hissələrinə dəymiş zərərlərə görə təminat verilir:

- 5.1.1. dolu;
 - 5.1.2. yanğın;
 - 5.1.3. zəlzələ;
 - 5.1.4. torpaq sürüşməsi;
 - 5.1.5. qasırğa;
 - 5.1.6. fırtına;
 - 5.1.7. sel və ya subasma;
 - 5.1.8. çay və çiyələk bitkiləri istisna olmaqla, digər bitkilər üzrə şaxtavurma (donvurma);
 - 5.1.9. normadan artıq yağan qar yağıntıları;
 - 5.1.10. bitki xəstəlikləri və zərərvericiləri;
 - 5.1.11. vəhşi heyvanların hücumu;
 - 5.1.12. xüsusi təhlükəli ziyanvericilərin yayılması;
 - 5.1.13. üçüncü şəxslərin hərəkətləri.
- 5.2. Yuxarıda nəzərdə tutulan risklərdən təminatlar aşağıdakı hallar nəticəsində yaranan zərərləri əhatə edir:

- dolu riski təminatı - dolu dənələrinin birbaşa dəyməsi nəticəsində yaranan zərərlər;
- yanğın riski təminatı - yanğının, ildırımın, partlayışın, həmçinin yanğın və partlayış nəticəsində meydana gələn duman, buxar və istiliyin təsiri ilə yaranan zərərlər;
- zəlzələ riski təminatı - zəlzələnin birbaşa səbəb olacağı zərərlər;
- torpaq sürüşməsi riski təminatı - ağırlıq qüvvəsi, meyillilik, şiddətli yağış, sel və bənzəri digər hadisələrin baş verməsi nəticəsində torpağın və ya torpaqdan ibarət olan kütlələrin hərəkəti nəticəsində yaranan zərərlər;
- qasırğa riski təminatı - məhdud bir ərazidə qəflətən baş verən atmosfer təzyiqi dəyişikliyi nəticəsində burulğan şəklindəki çox şiddətli küləyin təsiri ilə meydana gələn zərərlər;
- fırtına riski təminatı - yağış, qar və dolu yağıntılarından ən azı biri ilə birlikdə və ya qeyd olunan yağıntılar olmadan, 10 metr yüksəklikdə və sürəti 25 m/saniyədən çox olan küləklərin əsməsi nəticəsində, həmçinin külək zamanı onun aşırıdığı, sürüdüüyü və ya atdığı əşyaların dəyməsi nəticəsində yaranan zərərlər;
- sel və ya subasma riski təminatı – davamlı yağış yağması və ya qar əriməsi nəticəsində əmələ gələn ani su kütlələrinin təsiri ilə çay, göl, dərə, kanal və digər su hövzələrində suyun miqdarının artaraq daşması, yamaclardan suyun axması, həmçinin bunların nəticəsində torpağın alt qatına suyun yığılması və ya torpağın su keçirmə qabiliyyətindən artıq miqdarda suyun torpağın üst qatında toplanması nəticəsində gövdəyə dəyən zərərlər;
- şaxtavurma (donvurma) riski təminatı – havanın temperaturunun 0 dərəcədən aşağı düşməsi nəticəsində portağal, limon, naringi, üzüm, fındıq, alça, albalı, alma, armud, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı,

zeytun, badam və qoz bitkilərinin gövdəsində yaranan zərərər;

- normadan artıq yağın qar yağışları riski təminatı – qar yağması səbəbindən bitkilərin çətinində budaq və gövdələrin sınması nəticəsində yaranan zərərər;
- bitki xəstəlik və zərərvericiləri – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin Siyahısı”nda göstərilənlər istisna olmaqla, digər bitki xəstəlik və zərərvericilərin yayılması nəticəsində yaranan zərərər;
- vəhşi heyvanların hücumu təminat verilmiş bitkilərdə vəhşi heyvanların hücumu nəticəsində yaranan zərərər;
- xüsusi təhlükəli ziyanvericilərin yayılması – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli Qərarı ilə təsdiq edilmiş “Karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsi hesabına həyata keçirilən Hallar”ın 2.2-ci bəndində göstərilənlər istisna olmaqla, digər xüsusi təhlükəli ziyanvericilərin yayılması nəticəsində yaranan zərərər;
- üçüncü şəxslərin hərəkətləri – sığortalı və ya faydalanan şəxsin ailə üzvləri istisna olmaqla, digər şəxslərin hərəkət və ya hərəkətsizliyi nəticəsində dəyən zərərər.

Qeyd: “Ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür.

5.3. Yuxarıda göstərilmiş risklərdən hansının baş verməsi nəticəsində zərərin yaranmasının müəyyən edilməsində müstəqil ekspertin və sığorta hadisəsinin baş verməsini təsdiqləyən səlahiyyətli dövlət orqanlarının rəyləri əsas götürülür.

6. Sığorta məbləğinin müəyyən edilməsi

6.1. Şərtlərin 4.1-ci bəndində qeyd edilmiş bitkilərin sığortası üzrə ağac (kol) təminatına dair sığorta məbləği gözlənilən məhsuldarlıq miqdarının üç misli nəzərə alınaraq hesablanır. Sığortalı tərəfindən gözlənilən məhsuldarlıq miqdarı Aqrar Sığorta Fondu (bundan sonra – Fond) tərəfindən bu Şərtlərin 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş minimum və maksimum hədlər çərçivəsində seçilir. Sığorta məbləği məhsulun sığortalandığı maksimal məbləğdir.

6.2. Sığorta məbləğinin müəyyən edilməsi üçün aşağıdakı məlumatlardan istifadə edilir:

- 1 ağacdən gözlənilən 1 illik məhsuldarlıq miqdarı (kq)
 - 1 kq məhsulun bazar qiyməti
- Sığorta məbləği aşağıdakı düsturla hesablanır (misal kimi hektar qeyd edilib):

1 ağacdən gözlənilən məhsuldarlıq miqdarı x 1 kq məhsulun bazar qiyməti x 3

Praktik misal:

- 1 ağacdən gözlənilən məhsuldarlıq miqdarı – 20 kq
 - 1 kq məhsulun bazar qiyməti 5 manat
- Sığorta məbləği = 5 x 20 x 3 = 300 manat

7. Şərtsiz azadolma

7.1. Hər bir hadisə üzrə şərtsiz azadolma məbləği sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləğinə tətbiq olunur. (Cədvəl 1)

8. Sığorta tarifi

8.1. Sığorta tarifi sığorta riskinin dəyəridir. Sığorta tarifi sığorta haqqının hesablanması üçün istifadə olunur.

8.2. Sığorta tarifləri təminat verilən risklərdən və şərtsiz azadolma məbləğindən asılı olaraq aşağıda göstərilən sığorta paketlərin kombinasiyasından seçilir. (Cədvəl 1)

9. Sığorta haqqı və onun hesablanması

9.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının Fonda ödəməli olduğu pul məbləğidir.

9.2. Sığorta haqqı idarəedici qurum tərəfindən hesablanır və aşağıdakı hissələrdən ibarətdir:

- sığortalı tərəfindən ödənilməli olan hissə;
- dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə.

9.3. Sığorta müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, sığorta haqqının sığortalı tərəfindən ödənilməli olan hissəsi birdəfəlik ödənilir.

9.4. İdarəedici qurum tərəfindən sığorta müqaviləsində sığorta haqqının sığortalı tərəfindən ödənilən hissəsinin hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.

9.5. Sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi nəzərdə tutulduğu halda sığorta haqqının ödənilməsi qaydası həmin müqavilədə müəyyən edilir. Hər bir halda sığortalı tərəfindən ödənilməli olan sığorta haqqının ilk hissəsi həmin məbləğin ən azı 25 faizini təşkil edir.

9.6. Sığorta haqqı aşağıdakı düsturla hesablanır:

Sığorta məbləği x sığorta tarifi / 100.

Praktiki misal :

- 1 ağacdən gözlənilən məhsuldarlıq miqdarı – 20 kq;
- 1 kq məhsulun bazar qiyməti 5 manat.

Sığorta məbləği = 5 x 20 x 3 = 300 manat

Sığorta haqqı = 300 x 0,83 / 100 = 2,49 manat.

Sığorta haqqının 50%-i sığortalı tərəfindən ödənilir. Bu misalda sığortalı tərəfindən ödənilən sığorta haqqı təqribi 1,25 (bir manat 25 qəpik) manat təşkil edir.

10. Sığorta haqqına güzəşt və əlavələr

10.1. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə ağac (kol) təminatına dair sığorta müqavilələrində sığorta haqqına aşağıdakı güzəştlər tətbiq edilir:

- sığortalının yaşı 29 və daha aşağı olduqda - “gənc fermer güzəşti” – 5 %;
- sığortalanmış predmetin yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda – 5 %;
- sığortalı ilə Fond arasında həmin növ üzrə əvvəlki illərdə bağlanmış sığorta müqavilələri mövcud olduqda – “zərərsizlik güzəşti” (Cədvəl 2).

10.2. Zərərsizlik güzəşti sığorta müqavilələri bağlanmış illər ərzində sığorta hadisəsi baş vermədikdə sığorta hadisəsi baş verməyən illərin sayı nəzərə alınaraq hesablanır.

Cədvəl 2

	1 il	2 il	3 il və daha artıq
Sığorta haqqına güzəştin məbləği	5 %	10 %	15 %

10.3. Tətbiq olunan güzəştlərin cəmi sığorta haqqının 25 %-dən çox ola bilməz.

10.4. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə ağac (kol) təminatına dair sığorta müqavilələrində sığorta haqqına əlavələr həmin predmeti ilə əlaqədar son 4 sığorta müqaviləsi bağlanmış illər ərzində yalnız sığorta ödənişi verilən illərin sayı və məcmu sığorta

ödənişinin məcmu sığorta haqqına nisbəti nəzərə alınaraq hesablanır.

11. Komisyon muzzd və əməliyyat xərcləri

11.1. Bu Şərtlərin 11.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, vasitəçi aqrar sığortaçıları sığorta vasitəçiliyi fəaliyyətinə görə bağlanmış müqavilələr üzrə hesablanmış sığorta haqqının 15 faizi məbləğində komisyon muzzd alırlar.

11.2. Qanunvericiliklə kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik sahəsində dövlət dəstəyinin verilməsi üçün sığorta müqaviləsinin bağlanması tələb olunduqda, həmin sığorta müqavilələrinə münasibətdə komisyon muzzd sığorta haqqının 5 faizini təşkil edir.

11.3. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə idarəedici quruma ödəniləcək əməliyyat xərcləri bəhs olunan sığorta növü ilə bağlı həmin dövr üzrə ödənilən sığorta haqlarının 10 faizini təşkil edir.

11.4. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə ağac (kol) təminatına dair sığorta müqaviləsində işlərin aparılması xərcləri hesablanmış sığorta haqqının 35 faizi müəyyən edilir.

12. Şərtsiz gözləmə müddəti

12.1. Şərtlərin 4.1-ci bəndində müəyyən edilmiş kənd təsərrüfatı bitkilərinin sığortası üzrə ağac (kol) təminatına dair sığorta müqavilələri riskin qiymətləndirilməsi nəticəsində bağlanılırsa, 7 gün şərtsiz gözləmə müddəti müəyyən olunur.

13. Sığorta müqaviləsinin bağlanması və bağlanması üçün müraciət tarixləri

13.1. Şərtlərin 4.1-ci bəndində müəyyən edilmiş kənd təsərrüfatı bitkilərinin sığortası üzrə ağac (kol) təminatına dair sığorta müqaviləsi bağlamaq istəyən şəxslər sığorta müqaviləsinin bağlanması üçün istənilən vaxt vasitəçi aqrar sığortaçılara müraciət edə bilərlər. Sığorta müqaviləsi bağlamaq istəyən şəxslər vasitəçi aqrar sığortaçıları vasitəsilə ASİS-də qeydiyyatdan keçirlər.

13.2. Sığorta müqaviləsi bağlamaq istəyən şəxsin təqdim etdiyi məlumatların doğruluğu EKTİS-də olan məlumatlarla müqayisə edilərək yoxlandıqdan sonra onun müraciəti qəbul edilir.

13.3. Şəxsin təqdim etdiyi məlumatlarla EKTİS-də qeyd olunan məlumatlar fərqli olduğu halda sığorta müqaviləsi yalnız EKTİS-də olan məlumatların yenilənməsindən sonra bağlanıla bilər.

13.4. Şəxsin təqdim etdiyi məlumatlarla EKTİS-də qeyd olunan məlumatlar eyni olduqda, idarəedici qurum tərəfindən riskin qiymətləndirilməsi və ya sığorta müqaviləsinin bağlanması barədə qərarlardan biri qəbul edilir və müvafiq hərəkətlər həyata keçirilir.

13.5. Sığorta müqaviləsinin bağlanması zamanı əkin sxeminin təqdim edilməsi tələb olunur.

14. Sığorta müqaviləsinin qüvvədə olma müddəti

14.1. Bu Şərtlərin 4.1-ci bəndində müəyyən edilmiş kənd təsərrüfatı bitkilərinin sığortası üzrə ağac (kol) təminatına dair sığorta müqavilələri 1 il müddətinə bağlanılır.

15. Sığorta hadisəsi barədə məlumatlandırma

15.1. Sığortalı və ya faydalanan şəxs Şərtlərin 4.1-ci bəndində müəyyən edilmiş bitkilərin sığortası üzrə ağac təminatına dair sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələri barədə məlumatı hadisənin baş vermə tarixindən 10 gün ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına verməlidir.

16. Sığorta hadisəsi ilə bağlı tələb olunan sənədlərin siyahısı

16.1. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir:

16.1.1. sığortalının və ya faydalanan şəxsin idarəedici quruma ünvanladığı, sığorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən sığorta tələbi;

16.1.2. sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üzrə müstəqil ekspertin rəyi;

16.1.3. yanğın riskinə münasibətdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd;

16.1.4. dolu, fırtına, qasırğa, torpaq sürüşməsi, sel və ya subasma, şaxtavurma (donvurma), normadan artıq yağın qar yağıntıları, vəhşi heyvanların hücumu risklərinə münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd;

16.1.5. zəlzələ riskinə dair Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və zəlzələ riskini təsdiq edən sənəd;

16.1.6. üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən sənəd və müvafiq faktı təsdiq edən sənəd.

17. Sığorta ödənişinin verilməsi

17.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsinə uyğun olaraq Şərtlərin 6-cı hissəsində müəyyən edilmiş sığorta məbləği əsas götürülməklə hesablanır.

17.2. Sığortalı sığorta hadisəsinin baş verməsi zamanı öz öhdəliklərini yerinə yetirmədiyindən zərərin miqdarı artarsa, yekun zərərin miqdarından artan hissə həmin həcmdə azalır.

17.3. Zərərin məbləği azadolma məbləğindən aşağı olduqda, sığorta ödənişi verilmir.

17.4. Sığorta ödənişi azadolma və zərərin minimuma endirilməsi üçün çəkilən xərclər nəzərə alınmaqla hesablanır.

17.5. Sığorta ödənişinin ödənilməsi zamanı Fond sığorta ödənişi məbləğindən sığortalının sığorta müqaviləsi üzrə ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.

17.6. Sığorta ödənişi sığorta məbləğindən və dəymiş real zərər məbləğindən çox ola bilməz.

17.7. Qaydalara uyğun olaraq sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər idarəedici qurum tərəfindən təqdim edildikdən sonra Fond 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə sığortalıya "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir.

17.8. Fond sığorta ödənişinin tam və ya qismən verilməsi barədə qərar qəbul etdikdə, sığorta ödənişini birbaşa sığortalının bank hesabına köçürür.

17.9. Fond sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, sığorta müqaviləsi və ya sığorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsaslarını aydın göstərməlidir.

Praktiki misal:

1 ağacdən gözlənilən məhsuldarlıq miqdarı – 20 kq

1 kq məhsulun bazar qiyməti 5 manat
Sığorta məbləği = 5 x 20 x 3= 300 manat
Azadolma məbləği sığorta məbləğinin 10%-i
a) Ağacın 66%-dan çox hissəsi zədələndiyi halda tam zərər hesab olunur və zərər məbləği sığorta məbləğine bərabər olur.

Sığorta ödənişi = 300 – 300*10%=270 manat

b) Ağacın 66%-dan az hissəsi zədələndiyi halda isə ağaca zərər dəyməmiş kimi qiymətləndirilir

Sığorta ödənişi = 0

18. Hüquqlarınızın pozulduğunu hesab etdiyiniz halda müraciət

ŞİKAYƏT EDİN:

Aqrar Sığorta Fondunun Apellyasiya Şurası
Ünvanı: Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 175
Əlaqə telefonu: + 994 12 565 41 34

Azərbaycan Respublikasının Mərkəzi Bankı
Ünvanı: Bakı şəhəri, R.Behbudov küçəsi, 90.
Əlaqə telefonu: + 994 12 966

Qeyd: Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə ağac (kol) təminatına dair digər şərtlərlə <http://www.e-qanun.az/framework/46251> linkindən keçid edərək “Aqrar sığorta Qaydaları”nda tanış ola bilərsiniz.

Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə ağac (kol) təminatı üzrə sığorta tarifləri

Cədvəl 1

İqtisadi rayonlar	- dolu; - yanğın; - zəlzələ; - torpaq sürüşməsi; - qasırğa; - fırtına; - sel və ya subasma; - normadan artıq yağan qar yağıntıları; - vəhşi heyvanların hücumu; - üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat	şaxtavurma (donvurma)	- bitki xəstəlikləri və zərərvericilər; - xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat
	10%	10%	30%
Azadolma	0.83%	0.9%	2%
Bakı	0.83%	0.9%	2%
Abşeron-Xızı	0.83%	0.9%	2%
Dağlıq Şirvan	0.83%	0.9%	2%
Gəncə-Daşkəsən	0.83%	0.9%	2%
Qarabağ	0.83%	0.9%	2%
Qazax-Tovuz	0.83%	0.9%	2%
Quba-Xaçmaz	0.83%	0.9%	2%
Lənkəran-Astara	0.83%	0.9%	2%
Mərkəzi Aran	0.83%	0.9%	2%
Mil-Muğan	0.83%	0.9%	2%
Şəki-Zaqatala	0.83%	0.9%	2%
Şərqi Zəngəzur	0.83%	0.9%	2%
Şirvan-Salyan	0.83%	0.9%	2%
Qeyd: * 2-ci sütunda göstərilmiş təminat seçilmədən 3-cü və 4-cü sütunlardakı təminatlar seçilə bilməz.			